

Azərbaycanın haqq səsinə səs verənlərin sayı artır

Ermənistan torpaqlarımızı işgal etdikdən sonra vandallar yalnız yurd yerlərimizi dağıdıb xaraba-zara çevirməklə, xalqımıza məxsus mədəni irsi, tarixi abidələri, məscidləri, müqəddəs məkanları-mızı dağıdıb məhv etməklə, izini itirməklə kifayətlənmədilər. Eyni zamanda daha böyük və təhlükəli, ekoloji fəlakətə cığır açan bəşəri cinayətlər törətdilər.

Meşələrimizi qırdılar. İşgal altında olan torpaqlarda məqsədli yanğınlar törədərək füsunkar mənzərəsi ilə məşhur olan Qara-bağın və Şərqi Zəngəzurun flora və fauna-sına ciddi ziyan vurdular. İşgal altında olan torpaqların yeraltı və yerüstü təbii sərvətlərini qanunsuz istismar etdilər, bulaqları dağıdıb, çaylarımız zəhərli tullantılarla çirk-ləndirdilər... Zəngilan rayonunda Bəsətçay hövzəsində yerləşən təbii çınar meşəsini məhv etdilər. Xatırladaq ki, Zəngilan çınar vadisi sahəsinə, ağacların fiziki sağlamlığına, görünüşünə görə dünyada ikinci, bəlkə də birinci meşədir.

Zəngilan çınarı görkəminə, fiziki vəziyyətinə, nadir bioekoloji əlamətinə görə bənzərsizdir və onu Şərqi florasının mirvarisi, möhtəşəm gövdəsi və füsunkarlığında görə cənubun nəhəng ağacı adlandırırlar.

Zəngilan çınarları dünyada bitən 8 çınar növündən biri idi. Azərbaycanda yayılan çınar növünün əsasını Zəngilan çınarları təşkil edir. Bu çınar növü Şərqi çınarı və ya barmaqyarpaqlı çınar adlandırılır. Şərqi çınarı dünyadan bir sıra bölgələrində, o cümlədən Yunanistanda dağ etəklərində, Aralıq və Egey dənizləri sahilində, Kipr, Krit və Rodos adalarında, Kiçik və Orta Asiyada geniş yayılıb.

Görkəmli təbiətunas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çınar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən, Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsətçay Dövlət Təbiət Qoruğu yaradılıb. Mütəxəssislərin qeydlərinə görə, Azərbaycanda çınar meşəsinin ümumi sahəsi 120 hektara yaxındır. Zəngilanın çınar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci yeri tuturdu. Əfsuslar olsun ki, erməni vandalları işgal dövründə təbiətin nadir incisi olan çınar meşəsini də məhv ediblər.

Yeri golmışkən, Azərbaycan təbiətinin qorunması daim dövlətimizin prioriteti olub. Torpaqlarımız işgalindən sonra Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti və ANAMA-nın əməkdaşlarının iştirakı ilə Zəngilan rayo-



© REZA

nunda 1000-dən çox ağac əkilib. Şirvan Milli Parkından götürülən 18 baş ceyran Cəbrayıl rayonu ərazisinə fördi reintroduksiya olunub.

2022-2023-cü illər ərzində işgaldən azad edilmiş ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növləri öz tarixi areallarına reintroduksiya olunub.

Ermənistanın tarixi torpaqlarımızda təbii sərvətlərimizi acgözcəsinə talamaları, təbiətə vandalcasına davranışlarına təbiətsevərlər, ekofəallarımız tərəfindən sərt təpki göstərildi. Ekofəalların 2023-cü il dekabrın 12-də Şuşa şəhərində başlatdıqları etiraz aksiyası 138 gün davam etdi. Dünyada böyük rezonans doğuran ekoaksiyadan təbiətimizi məhv edənlər, təbii sərvətlərimizi talayanlar siyasi məqsədlər üçün istifadə etməyə çalış-salar da, ölkəmiz əleyhinə mənasız siyasi kampaniya, iyrənc təbliğat aparsalar da, yalanları ayaq tutmadı, əvəzində ifşa olundular. Dünyanın müxtəlif ölkələrindən olan ekofəallar, KİV və QHT nümayəndələri azərbaycanlı ekofəallarla həmrəylilik nümayiş etdirərək haqq səsimizə səs verdilər. Dünyanın 22 ölkəsinə birləşdirən 70-ə yaxın QHT Ermənistanın dağ-mədən sənayesinin hava və suyun çirkənməsinə etiraz edərək beynəlxalq təşkilatlara müraciət göndərib-lər. Sənəddə qeyd edilir: "Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkəndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqdə davam edir.

BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səforbər olduğu, ekoloji problemlərin həlli üçün səyollarını gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyası-

nın Transsərhəd Kontekstdə Ətraf Mühite Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkil-də pozur".

Sənədi imzalayanlar müraciətlərində ya-xın zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı - COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistani ətraf mühitə ziyan vuran əməllərdən çəkinməyə, beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirməyə çağırırlar. Ele BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi də Azərbaycan dövlətinin və cəmiyyətin təbiətə, ekoloji mühitə göstərdiyi münasibətin təzahürü kimi başa düşülməlidir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci il-dən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-ci illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu gündək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

Zaman ən böyük hakimdir. Vaxtı çat-dıqca bütün hadisələri, haqsızlıqları, ədalətsizlikləri süzgəcindən keçirib qiymətini verir. Nə xoş ki, ölkəmiz bu imtahanlardan üzüaş çıxır.

**Elşən QƏNİYEV,
"Azərbaycan"**